



## Azrbaycan nmaynd heytinin itirak etdiyi beynlxalq konfransda ial Ermnistana xbrdarlqlar edildi

Azrbaycan nmaynd heytinin ran slam Respublikasna sfri baa atb. Sfrin sonuncu gn rdbil hrind .Qaraban ialna, hminin ial, terror v separatizm hsr olunmu mhtm tdbir keirilib

Aran Agentiliyi: Yzlrl itiraknn qatld, "Qaraba islam torpadr", mvzusunda keiriln beynlxalq konfrans rdbil .vilaytinin orabil mntqsind yerln "Ksr" hotelinin konfrans zalnda tkil olunmudu Qurani-Krim"in oxunmasndan v himnin sslnmsindn sonra tdbirin aparsc rdbil Universitetinin mllimi" doktor Shran Behnam itiraklar salamlad. Ardnca is Azrbaycan razilrinin Ermnistann ial altnda olmasndan bhs etdi: "Qaraba islam torpadr, dini liderimiz deyib ki, Qaraba islam torpadr. Orada kims hlak olubsa, hiddir. Azrbaycan razilri Ermnistan trfindn ial edilib. 1994-c ildn indiydk atks sazii imzalanb. Amma aparlan danqlardan he bir ntic ld olunmayb. Minsk Qrupunun apard slh danqlar da ntic vermyib. Bizim mvqeyimiz budur ki, Qaraba islam torpadr v oran z sahibin qaytarmaq bizim sas .vzifmizzdir

QAT sdri Akif Na salonda oxsayl insanlarn bir araya glmsini sevindirici hadis sayd: "mumi drdimiz olan Qaraban azadl urunda hammz bir yerd olmalyq. slind bizim bir-birimiz dstk verdiyimiz gr tkkr etmy d ehtiyac yoxdur, nki biz qardaq. Amma mn tdbirin tkilatlarna, rdbil Universitetinin rhbrliyin, rdbil ."imam cmsi Seyid Hsn Amuliy tkkr edirm

A.Na dedi ki, bu gn ialdan, separatlqdan, terrordan danlsa, ilk nc Ermnistann ad kilmlidir: "Hminin Flstinin ialna gr sraill, Ukrayna, Grcstan razilrinin ialna gr Rusiya qnanmaldr. Amma bzi iallara ikili standartlarla yanarlar. Ermni separatlnn stndn skutla keirlr". QAT sdri dedi ki, Qaraban ialnn aradan qaldrlmas Flstin probleminin hli qdr mhm hmiyyt malikdir: "Biz bu msl il bal ran dvltinin yardmn hmi grmk. Vaxtil ran XN bas Vilaytinin rhbrliyi il byk bir missiya regiona gldi. 1992-ci ilin maynda prezident Rfsancaninin bal il slh prosesi baladld. Amma byk gclr buna imkan vermdilr. Amma ran dvlti bu ."istiqamtd chdlrini davam etdirmlidir

Terror v ialn hdfi qorxutmaq, dnyada zn hamdan uca, gcl qvv kimi tantdrmaqdr. Ermnistan Qaraba ial" edibs, dnk, grk onu mdafi edn hans qvvdir, Qaraba niy iala mruz qalb? gr biz Qarabadak, raqda,

."Suriyadak terrorularla savamaq istsk, bilmliyik ki, onlarn arxasnmda qvvlr var Bunu is doktor brahimi syldi. O, itiraklar dnmy ard: "N edk ki, Qaraba ialdan azad edk, bu suala cavab tapmaq lazmdr. Qaraba tkc Azrbaycann deyil, btn islam dnyasnn torpadr. Qarabada insanlar ev-eiklirindn mhrum olublar. Orda uaqlar tik-para olublar, evlr dalb". Natiq dedi ki, Qarabaa gr toparlanmaq, toplamaq lazmdr: "Amma ild bir-iki df yox. Tez-tez toplamalyq, anlatmalyq ki, terrorular imkan tapsa, Azrbaycana da, fjanstana da, Flstin d rhm etmyck. Qaraban ialna nail olmaqla sas .mqsd bu olub ki, Ermnistan zn gcl bir qvv bilsin. Dnsk, bunun da arxasnda AB dayarb

Qaraba Namin slami Mqavimt Hrkattin rhbri Hac Rvn hmdli itiraklar hriyar dili il salamlad: "Azrbaycandan, Bakdan hamnza salam gtirmiik". R.hmdli Qaraban ialnn uzanmasna diqqt krk bu razilrin ermnirl aridiyyatnn olmadn vurulad: "Orda yaamaq haqqn Allah biz verib, ermnii vermyib. Ermni Qarabada Allahn haqqna tcavz edib. Analardan ricam var: krpli sd vern zaman, Qarabala bal da krpli layla deyin, o uaqlarn qan yaddana yazlsn bu tcavz! Biz ilk gndn demiik ki, Qarabanm ial Qdsn ."davamdr. nallah bunlar z azadlna qovuacaq, mslmanlarn birliyi il

R.hmdli hr ksi konkret danmaa ard: "He ndn kinmk lazm deyil.Qaraba islam torpa olsa da, Azrbaycan adl mstqil dvltin bir hisssidir. sraill rejimini mhkum etdiyimiz kimi, Ermnistan rejimini d mhkum etmliyik, iala son qoymasn tlb etmlidir. Seyid Mbarizi hid ednrl etiraz etdiyin gr burada kimins mhkum olduunu eitmmiik. Biz dvlt baya il yana, islam bayra da qaldrb girmiik v girciyik d. Qaraba savann ilk illrind ermnirl bir yaay mntqsindn rdd olub qamdlar ki, "buraya islam qounu glir", dey. Bizim d .gzlntilrimiz var. Qarda qardadan n gzlyrs, onu gzlyirik. Veriln dstyi d he kim unutmur Natiq ran dvlti v cmiyytindn gzlntilrini d bld: "styirik hr zaman deyilsin ki, Qaraba Azrbaycann mqdds

torpaqlardır, Ermenistan ordusu ordan rdd olub getsin! Bu gün orda nə qədr sırlıkdə olan hidrlərimiz var. Onlar təkcə Azərbaycannı sırlı deyil. Azərbaycannı məqddəs savanda ilk növbədə iranlı qardaş-baclarımızın gəvənirik, .”Allahdan sonra

.Aparc "Rvn hmdli ox gzl x etdi, biz grk ondan drs gtrk, ibrt alaq",- dey, lav etdi QAT sdri Akif Na bu mqamda sz alaraq ar xbri itiraklara atdrd, dedi ki, Qaraba mharibsi veteran, Qaraba Qazilr Birliyinin sdri Etimad sdov ar xstlikdn dnyasn dyiib. "Son gnIrd o, ar xstlikdn malic olunmaqdan tr Tbriz pnah gtirmidi, amma Allahn mslhti belymi, burada dnyasn dyidi. Allahdan Etimad

.by rhmt dilyirik" - QAT sdri dedi. Btn zal E.sdova v hidlrimiz rhmt dildi v ruhuna dualar oxudu  
rdbil Universitetinin mllimi doktor Rnayi Umidli d ran-Azrbaycan qardalndan dand: "Bizim azrbaycanl  
qardalar bilirl ki, ran ilk gndn Qaraba savanda onlarn yannda olub, yarallarn malicsin dstk verib. El ki,  
AB bu proses qouldu, islam lksinin Qaraba msisin dstk vermsin imkan vermdi. Biz zmz d terrorizmin  
hdfindiyik. slam lklri grk Qaraban azadlna alsn. 1994-c ildnbu gn qdr vziyyt dyimyib. Bu msl hllini  
tapmasa, ial yaras vaxtna saalmasa, daha ar fsad verck. Azrbaycan torpaqlarnn azadlq yolu  
cihaddir". Natiq AB-n bir sra mslman lklrind, hminin Azrbaycanda mhkmnmk istdiyini dedi: "Arxada  
Ermnistan mdafi edirlr, amma bu trfd deyirlr Qaraba Azrbaycanndr. Nec olur ki, 4 BMT qtnamsi yerin  
yetrilimi? Hans ki, o qrthamlrd Azrbaycann razi btvly tannb, amma Ermnistan tlblr ml etmyib. AB v  
.digrlrinin Azrbaycandan grk li kilsin

Qaraba illadir ki, ialdadr, grk azad ola! Vaxtil btn dnya bizim leyhimiz idi, qalib gldik. Siz bir Ermnsistan nkardir ki? Btn islam dnyas bir olsa, Qaraba Azrbaycana qaydacaq. Gn o gn olsun ki, Qaraba azad  
"!olsun v Azrbaycana birlsin

VP sdri li liyev dedi ki, imalda yaayan azrbaycanllarn ksriyytinin cnubdaklarla qohumluq laqlri var v bu laqlri daha da drinldirmk lazmdr: "Peymbrimiz d buyurub ki, qohumlarnz ziyart edin. Biz hm d hesab edirik ki, dvlt balarnn yaxnlamas il yana, cmiyytlr d yaxnlamaldr. Biz bir-birimizi tanmadqca, problemlrimiz hllini tapmayacaq. ran yegan lkdir ki, burada biz trcmiy ehtiyac yoxdur. Trkiy il d ox yaxn dvltik. Amma Yardml-Clilabad lhcsi il dananlar rdbld, Tbrizddirlr. Bizi dz baa dn, biz 200 il mstmlkd olmuuq, bizim din adamlarmz qt yetiriblir, kitablarlmz yandrblar. Mstqillik qazandqdan sonra atmayan msllr d tdricn hllini tapacaq. Mnim adm li, soyadm liyevdir. Vaxtil bizim admz qoymaa da ."mane olublar. Kimin evind Quran taplrsa, onlar Sibir srgn edibl

.liyev Azrbaycan dvltdind yaayan insanlarn dmn sarsdc zrb vurmaa hazr olduunu syldi: "gr bu gn Mbariz "Allahu-kbr" deyib 150 kafiri mhv edirs, demli, bu, Azrbaycan cmiyytinin nmunsidir. Qaraba mharibsinin ilk illrind bizim ordumuz, iqtisadiyyatmz yox idi. Ermni he vaxt Azrbaycana gc gl bilmzdi, gr arxasnda gc olmasayd. Biz bu gn tkc Ermnistanla yox, onun arxasnda duran Rusiya, Fransa, AB-la mbarizdyik. Bu gn dd-baba qbirlini ziyart getmi iki qardamz ermnilrin lind girovdur, Biz onlar azad ed bilmirik. ahbaz Quliyev, Dilqm sgrov bu gn ermni girovluundadr. Rusiya da bu msld biz dstk vermir, baxmayaraq ki, onlar Rusiya vtndadr. Azrbaycanm tk buraxmays! ran bizim d dvlttdir. Hminin Azrbaycan sizin d dvlttdir". VP sdri btn islam dnyasn birlmy ard: "ran v Trkiy Qtri birmnal dstkldi v Qtr mhv olmaqdan xilas oldu. Ona gr d bu gn Trkiy, ran, Azrbaycann bir yerd olmas lazmdr. Qaraba mslisi Azrbaycan v ran dvltinin, msliman dnyasnn birlmsi n bir nmun olar. Blk d Azrbaycan-ran mnasibtli ."bizim birlivimizin balanc ola bil

Ziyallar Birliyinin sdri Eldniz Quliyev vvlc randa ba vermi terror akt nticsind hyatn itirmi insanlara gr basal verdi. "Terror harda trdilmsindn asl olmayaraq, btn briyyt zrb vurur v arldr. Bu gn "drzi" rolunu

.”oynayan dvltrl meydana glib. Onlar el bilirlr ki, istdiklrl Iklrlin razisini ksib baqa yer tik bilrlr E.Quliyev srailin dnyada terror istehsal etdiyini syldi: “Gnahsz uaqlarn lmn bais olan hr bir dvlt lm olsun! Bizim Qarabada 25 min hidimiz var, sir v itkin dnrlrl bir yerdO hidlri yanbayan qoysaq, 25 min ”km-lik msaf edir. Bu Dalq Qarabani varsdr

E.Quliyev ial, terror v separatln qaranl znd simvoliz etdiyi dedi. "Glin iql olaq, zlmt iqdan qorxur. Bu, tkc Qaraban xilas devil, hm d briwytin xilasdr"-dev, bildirdi

AMEA-nn mkda krm Barov dedi ki, tkc 19-cu srd Qarabada 100 azrbaycanlı air olub. O airin hr biri d z eirlirini hm azrbaycanca, hm d farsca yazıb. Bu fakt "Gıştan" v "Trkmpay" mqavillrindən sonra da

.Azrbaycan airlrinin ranla, fars dili il n qdr bal olduunu gstrdi QAT-n sdr mavini lqar li Azrbaycan Respublikasndan itiraklara salam sylmkl sz balad: "Qaraba Rusiyann dstyi il Ermnistan trfindn ial olunub. He kim dnmsin ki, Azrbaycan sgri ermni qarsnda acizdir. Qaraban ialnn yegan sbbkar Rusiyadr ki, Ermnistann arxasnda dayanb. Mn Arazboyu getdikc bizim ial altnda qalmasn grb ox narahat oluram. Hminin sizin d bu iala gr narahat olduunuzu hiss edirm. nallah biz zmz Qaraban ialdan azad etmk n qrarmz vercyik v sizin kimi qardalarmzn da dstyini .”gzlyirik

Tbriz Universitetinin mllimi doktor Mhmmdra Kfta Minsk Qrupunun faliyytini tnqid etdi: "He bhsiz ki, Minsk Qrupu xristian Ermnistan mdafi edck, grk Azrbaycan dvlti bu dvltlrin tlsin dmsin. AB-n rhbrliyin gln Tramp btn dnyan bir-birin vurub. Ermnistann bana gln Painyan AB-n adamdr. AB z hrbi qvvlrini Qarabada yerldirmk istyir. Bununla da ran, Rusiya srhdin yaxnlamaq isthyir. Orda yerlib z ilerini grsnlr.

.”ox silah almaqla i qabaa getmz. Grk islam lkrlrinin halisi qrarn versin QAT sdri A.Na konfrans yekunladarkn bzi fikirlri atdrd: "Hqiqtn d grk biz atksi balamayaydq v Qaraba msilsinin taleyini 3 xristian dvltlrin hval etmyydik. Hminin bel yanama var ki, grk aprel dylrind dayanmayaydq, irli gedydik. Amma bu gn hr ks bilsin ki, Azrbaycann islam lkrlrinin yannda olmas vacibdir. Bu gn ran v Trkiynin Azrbaycana dstyi var, laqlerimiz ox yaxdr. Amma etiraf edk ki, Rusiyann .”Ermnistana gstrdiyi dstk yoxdur hllik

.Qaraban azadl bizim arzumuzdur" fikirlri il aparc izdihaml tdbiri yekunladrd" Qeyd edk ki, Azrbaycan nmaynd heytinin ran sfri Azrbaycan Respublikasnn Prezidenti yannda Qeyri-

.Hkumt Tkilatlarna Dvlt Dstyil urasnn dstyi il ba tutub

,Elad PAASOY